

MƏTBUAT TARİXİ

Alxan BAYRAMOĞLU

NƏRİMAN NƏRİMANOV “DƏBİSTAN” JURNALI HAQQINDA

Açar sözlər: Nəriman Nərimanov, Uşaq jurnalı, “Dəbistan”, dərsliklər, Qız məktəbi

Key words: Nariman Narimanov, children's journal, “Dabistan”, textbooks, girls' school.

X Ü L A S Ə

Məqalədə ilk milli uşaq mətbuat orqanı olan “Dəbistan” jurnalı ilə bağlı Nəriman Nərimanovun fikir və mülahizələrindən danışılır. Ədibin “Türk dilində ilk jurnal” adlı həmin məqaləsində uşaq mətbuatının əhəmiyyəti, xüsusiyyətləri ilə yanaşı qızların təhsilə cəlb edilməsi zərurətindən də söhbət açılır. Oxuculara ədibin məqaləsinin tam mətni də təqdim edilir.

SUMMARY

In the article is spoken about Nariman Narimanov's thoughts and discreations about “Dabistan” journal which is the first national children press. In the same article of writer “The first journal in Turkish” is also talking about the importance of children press, necessity of involving girls to the education. The whole text of writer's article is also presenting to the readers.

XIX əsrin ortalarından başlanan maarifçilik hərəkatının tələb-lərinə uyğun olaraq dövrün qabaqcıl görüşlü xadimləri gənc nəslin təlim-tərbiyəsinin zəmanəyə uyğun təşkili və qadınların maarifləndirilməsi məsələlərinə də xüsusi əhəmiyyət verirdilər. Çünkü, onlar haqlı olaraq inanırdılar ki, savadsız və elmi biliklərdən uzaq, dünyagörüşcə çox aşağı səviyyədə olan ananın böyüdüb yetişdiriyi uşaq-dan cəmiyyət üçün yararlı vətəndaş gözləməyin əhəmiyyəti yoxdur. Söz yox ki, tələb olunan səviyyədə təlimin aparılması həm də dərs kitablarına və oxu materiallarına bağlıdır. Ona görə həmin material və vasitələrin təşkili istiqamətində atılan hər hansı addım rəğbətlə qarşılanırdı. Nəriman Nərimanov da Bakıda “Dəbistan” adlı uşaq jurnalının nəşrinə icazə alınması xəbərini eşidən kimi onun program və məramnaməsi – fəaliyyət istiqaməti, qarşıya qoyduğu məqsəd və vəzifələrlə tanış olmuş və ictimaiyyətə həmin mətbü orqanın nəşrindən xeyli əvvəl “Irşad” qəzeti vasitəsilə müjdə verməyi lazımlı bilmişdir.

“Irşad”ın 9 mart 1906-cı il tarixli 64-cü nömrəsində (“Dəbistan”ın 1-ci nömrəsi 16 aprel 1906-cı ildə çıxmışdır). “Nər” imzası və “Türk dilində yeni jurnal” başlığı ilə dərc etdirdiyi məqaləsində müəllif, Bakı müəllimlərindən “Əlisgəndər bəy Cəfərova və Məmmədhəsən bəy Əfəndiyevə türk (Azərbaycan) dilində iki həftəlik “Dəbistan” adında jurnal nəşr etməyə icazə verildiyini” bildirərək sözünə belə davam edirdi: “Şu jurnal məktəblərdə oxuyan müsəlman balaları üçün olub, ayda bir dəfə validələr üçün də “əlavə” veriləcəkdir. Məzkur jurnalın PROQRAMMAsını nəzərdən keçirib gələcəkdə müsəlman mütəllimlərinə (şagirdlərinə – A.B.) böyük nəf (xeyir, fayda – A.B.) görməginə şübhə etmiyoruz. Böylə jurnalların çox olmağını qəlbdən istiyoruz”.

N. Nərimanov “Dəbistan”ın nəşri icazəsini alqışlayıb belə nəşrlərin çox olmasını arzulamasının səbəbini onunla əsaslandırırdı ki, hər bir xalqın mədəni səviyyəsinin göstəricisi birinci növbədə onun övladlarının necə tərbiyə tapması, hansı mərtəbədə olması ilə ölçülür. Təlim-tərbiyə isə məktəb və maarif ocaqlarında və mövcud

program, dərslik və oxu materiallarının köməyi ilə keçirilir. Biz isə bütün bu vasitələrdən məhrum olduğumuz bir yana, analarımızın da savadsızlığı və mədəni səviyyələrinin aşağı olması ucbatından uşaqlarımıza lazımi tərbiyəni verə bilmirik. N. Nərimanov mövcud vəziyyətin sosial-psixoloji cəhətdən dözülməzliyini, fəlakət halını ürək ağrısı ilə belə təsvir edirdi:

“Həqiqəthal bir millətin mədəniyyət cəhətinçə halından bəhs edəndə haman millətin balalarının tərbiyəsinə nəzər etmək gərəkdir. Müsəlman uşaqlarının tərbiyəsi çox yaman halda olmayı kərratla (dəfələrlə – A.B.) qəzetlərimizdə deyilibdir. Lakin nə etməli? Uşaqların ibtidə tərbiyəsi anaların öhdəsində olur. Analarımızdan dəxi lazımlı olan tərbiyəni gözləyə bilməriz. Çünkü hal-hazırda biçarə analarımız ev işlərindən başqa bir şeyi bilməyirlər. Uşaqları döymək, söymək gücü ilə yaman hərəkətlərdən saxlayıb kifayət (saxladıqlarını zənn – A.B.) ediyorlar”. Sonra N. Nərimanov sözünə davam edərək yazır:

“Döymək, söymək ilə uşaqın əxlaq-ətfalını düzəltmək olmaz. Bədənə lazımlı kibinə əqlə və ruha yem lazımdır. Mədəniyyəti, məməvəməti olmuyan ana uşaqın əqlinə, ruhuna nə tövr sığal verə bilər? Hal-hazırda şu bir böyük məsələdir ki, hamı işlərimizi çətinləşdiriyor”.

N. Nərimanov uşaq tərbiyəsinin uğurlu alınıb gözlənilən nəticəni verməsi üçün anaların mədəni və intellektual səviyyələrinin yüksəldilməsi, qızların (gələcək anaların) təhsilə cəlb edilməsinə imkan, şərait yaradılmasının qaçılmaz olduğunu nəzərə çatdırıb soydaşlarını bu istiqamətdə əməli işlər görülməsinə çağırır. O, sözdən işə keçməyin vacibliyini bildirib, ancaq hay-haray salmaqla işlərini bitmiş hesab edənlərlə sözdən işə keçənləri belə fərqləndirir: “Hay, dini-islam zəifləyir! Hay, millət nadanlıqda qalıb çürüyür! – deyib bağırmaqla bir şey olmaz... Tərbiyə, mədəniyyət və tərəqqi yolu təbiəyi almaq üçün şu məsələyə artıq diqqət etməlidir. Bizim təsəvvürümüzə görə millətpərəst cənab Hacı Zeynalabdinin qız balalarına məktəb açmayı millət yolunda etdiyi hamı qulluqdan artıq bir qulluqdur”.

N. Nərimanov Hacı Zeynalabdin Tağıyevin açdığı qız məktəbinin təkcə orada təhsil alan qızların deyil, həm də onların balalarının taleyində, həyata hazırlanmasında mühüm rol oynayacağına inamla sözünə belə davam edir: “Böylə məktəblərin çox olamğı gələcəkdə millətin böyük xoşbəxtliginə səbəb olacaqdır. Şu barədə sözlər, təsəvvürlər yüz kərə təkrar olunubsa, biz yüz birinci dəfə təkrar ediyoruz və edəcəyiz”.

Müəllif eyni zamanda jurnalın yaradıcı heyətinin qarşılara qoyduqları məqsədə çata biləcəklərinə, bunun üçün lazımi dərəcədə çalışacaqlarına inanırdı. “Dəbistan”ın valideynlər üçün nəzərdə tutmuş “əlavə”də çəşidli, iibrətamız məzmun və ideyalı oxu materialları verməklə həm valideynlərin maarifləndirilməsinə kömək edəcəklərinə, həm də məktəblərdə oxu materialı baxımından yaranan boşluğun müəyyən qədər doldurulması ilə uşaqlarımızın milli əxlaq və təlimə zidd, kitabların zərərli təsirindən yavaş-yavaş çıxacaqlarına səbəb olacaqlarına inanırdı. Bu haqda yazırıdı:

“Ümid ediriz ki, təzə jurnalın idarəsi validələrə məxsus aylıq “əlavə”də şu məsələyə artıq diqqət etsin. İki həftəlik jurnal – “Dəbistan” məktəblərimizdə oxuyan uşaqlar üçün olub onların əqllərinə və ruhlarına lazım olan yem verməgini şübhəmiz yoxdur. Bu vəqtədək kitabsızlıqdan uşaqlarımız zərərli əqidəni pozan kitablar oxuyub naəlac qalmışdır. “Dəbistan” isə bu tövr kitabların aradan götürülməgini səbəb olub, zəmanəmizə lazım olan məlumatlar verməgini gözləyiriz. Bəli, oxuyanlarımızda qeyrət görünür. Hər kəs öz qüvvəsinə görə işləyir.” Hər kəsin öz qüvvəsinə görə işləməsi Nəriman Nərimanovu sevindirdiyi üçün onları belə alqışlayırdı: “İsləyin, qeyrətli qardaşlar, işləyin. Qoy millətin afərin səsi sizə yürək verib qeyrətinizi dəxi də artırınsın!”

Bu sözlərlə N. Nərimanov həmvətənlərinin “Dəbistan”ın görüyü işi bəyənib ona dəstək verəcəyinə inamını da ifadə edirdi.

1906-cı il aprelin 16-da “Dəbistan”ın birinci nömrəsinin çapdan çıxması münasibətilə Bakıda təntənəli mərasim keçirildi və bu barədə “Irşad” qəzetinin həmin gün işiq üzü görən nömrəsində Əh-

məd bəy Ağayevin “Dəbistan” və “Molla Nəsrəddin” adlı məqaləsi dərc edildi. Həmin məqalədə jurnalın birinci nömrəsindəki materiallar təhlil edilib yüksək qiymətləndirilmişdir.

Ə D Ə B İ Y Y A T

Bayramoğlu Alxan. Azərbaycan jurnalistika məktəbləri. Bakı, 2014.

1. “İrşad” qəz., 9 mart 1906.
2. “İrşad” qəz., 16 aprel 1906.

Nəriman Nərimanovun “Nər” imzası ilə çap olunan həmin məqaləsinin tam mətnini oxuculara təqdim etməyi də lazımlı bilirik.

Türk dilində yeni jurnal

Bakı müəllimlərinə – Əlisgəndər bəy Cəfərova və Məmmədhəsən bəy Əfəndiyevə təzə türk dilində iki həftəlik “Dəbistan” adında jurnal nəşr etməyə izn verilibdir. Şu jurnal məktəblərdə oxuyan müsəlman balaları üçün olub, ayda bir dəfə validələr üçün də “əlavə” veriləcəkdir. Məzkur jurnalın PROQRAMMAşını nəzərdən keçirib gələcəkdə müsəlman mütəllimlərinə (şagirdlərinə – A.B.) böyük nəf”(xeyir, fayda – A.B.) görməginə şübhə etmiyoruz. Böylə jurnalların çox olmağını qəlbdən istiyoruz.

Həqiqəthal bir millətin mədəniyyət cəhətincə halından bəhs edəndə həman millətin balalarının tərbiyəsinə nəzər etmək gərəkdir. Müsəlman uşaqlarının tərbiyəsi çox yaman halda olmayı kərrat ilə (dəfələrlə – A.B.) qəzetlərimizdə deyilibdir. Lakin nə etməli? Uşaqların ibtidə tərbiyəsi anaların öhdəsində olur. Analarımızdan dəxi lazım olan tərbiyəni gözlüyə bilməriz. Çünkü hal-hazırda biçarə analarımız ev işlərindən başqa bir şeyi bilməyirlər. Uşaqları döymək, söymək gücilə yaman hərəkətlərdən saxlayıb kifayət (saxladıqlarını fənn – A.B.)ediyorlar”.

Döymək, söymək ilə uşağın əxlaq-ətfalını düzəltmək olmaz. Bədənə lazım olan kibi əqlə və ruha yem lazımdır. Mədəniyyəti, məməvəriməti olmuyan ana uşağın əqlinə, ruhuna nə tövr sıgal verə bilər? Hal-hazırda şu bir böyük məsələdir ki, hamı işlərimizi çətinləşdiriyor. Hay, dini-islam zəifləyir! Hay, millət nadanlıqda qalib cürrüyür! – deyib bağırmaqla bir şey olmaz... Tərbiyə, mədəniyyət və tərəqqi yolu təbiəyi almaq üçün şu məsələyə artıq diqqət etməlidir. Bızım təsəvvürümüzə görə millətpərəst cənab Hacı Zeynalabdinin qız balalarına məktəb açmağı millət yolunda etdiyi hamı qulluqdan artıq bir qulluqdur. Böylə məktəblərin çox olamğı gələcəkdə millətin böyük xoşbəxtliginə səbəb olacaqdır. Şu barədə sözlər, təsəvvürlər yüz kərə təkrar olunubsa, biz yüz birinci dəfə təkrar ediyoruz və edəcəyiz. Ümid ediriz ki, təzə jurnalın idarəsi validələrə məxsus aylıq “Əlavə”də şu məsələyə artıq diqqət etsin. İki həftəlik jurnal – “Dəbistan” məktəblərimizdə oxuyan uşaqlar üçün olub onların əql-lərinə və ruhlarına lazım olan yem verməginə şübhəmiz yoxdur. Bu vəqtədək kitabsızlıqdan uşaqlarımız zərərli əqidəni pozan kitablar oxuyub naəlac qalmışdır. “Dəbistan” isə bu tövr kitablarının aradan götürülməginə səbəb olub, zəmanəmizə lazım olan məlumatlar verməgini gözləyiriz. Bəli, oxuyanlarımızda qeyrət görünür. Hər kəs öz qüvvəsinə görə işləyir. İşləyin, qeyrətli qardaşlar, işləyin. Qoy millətin afərin səsi sizə yurək verib qeyrətimizi dəxi də artırınsın!

“Irşad” qəz., 09.03.1906, № 64.